

MÜLKİ MÜDAFİƏ MÖVZULAR

- 1. Mülki Müdafiə sahəsində qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar**
- 2. Fövqəladə hallar üzrə Komissiyalarının yaradılması**
- 3. Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi üçün hüquqi-normativ sənədlər**
- 4. "MM tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları"**
- 5. Fövqəladə hadisələrdən müdafiəyə respublika əhalisinin hazırlanması**
- 6. «Mülki müdafiə haqqında» Azərbaycan Respublikasının Qanununu üzrə:**

Əsas anlayışlar

Mülki müdafiə haqqında qanunvericilik

Mülki müdafiənin təşkil edilmə prinsipləri

Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi

Mülki müdafiənin məqsədi

Mülki müdafiə sahəsində dövlətin vəzifələri

Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri

Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri

Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları

Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması

Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği

Mülki müdafiə qüvvələrinin şəxsi heyəti

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial müdafiəsi üçün təminatlar

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası

Mülki müdafiənin əmlakı

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin maliyyələşdirilməsi

7. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydalarının tənzimləyən hüquqi-normativ sənədlər

8. Sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları

9. Nüvə silahının zədələyici amilləri

10. Kimyəvi silah

11. Bioloji zədələnmə

12. Karantin

13. Observasiya

14. Fərdi mühafizə vasitələri:

- Bədən səthini mühafizə edən vasitələr;

- Tənəffüs orqanlarını mühafizə edən vasitələr

15. Kollektiv mühafizə qurğuları (mülki mühafizə qurğuları):

-Sığınacaqlar;

-Radiasiya əleyhinə daldalanacaqlar

16. Mülki müdafiə üzrə təlim və məşqlər:

-Kompleks mülki müdafiə təlimi

-Obyekt mülki müdafiə məşqi

-Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq-toplanış üzrə məşq

17. Təbii fəlakətlər

18. Hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələri

19. Yanğınların söndürülməsi

20. Yanğın təhlükəsizliyi tələbləri

21. Təhlükəsizlik texnikası anlayışı

22. Zonaların və şəhərlərin qrupları

23. Təsərrüfat (iqtisadiyyat) və Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcələrin verilməsi

24. Mülki müdafiə üzrə zonalar

1.Aşağıda göstərilənlərdən hansı mühafizə qurğusu deyil?

- A) Zirzəmilər;
- B) Minik maşınları;
- C) Sığınacaqlar;
- D) Yarğanlar;
- E) Daldalanacaqlar.

2.Radiasiya əleyhinə daldalanacağın əsas otaqları hansılardır?

- A) Adamlar yerləşən və tibb məntəqəsi;
- B) Adamlar yerləşən otaqlar, İdarəetmə məntəqəsi;
- C) Adamlar yerləşən, İdarəetmə məntəqəsi və komendant otağı;
- D) İdarəetmə məntəqəsi, tibb məntəqəsi, əşya anbarı;
- E) Adamlar yerləşən və Ventilyasiya otaqları.

3.Mülki müdafiə mühafizə qurğularının təsnifatı necədir?

- A)Mühafizə xassələrinə, təyinatına, yerləşməsinə, tikilmə müddətinə görə;
- B)Mühafizə qabiliyyətinə, Partlayış təhlükəsinə, Avadanlıqların növünə, Tikildiyi vaxta görə;
- C)Mühafizə qabiliyyətinə, Partlayış təhlükəsinə, Oda davamlığına, Yerləşməsinə görə;
- D)Mühafizə qabiliyyətinə, Oda davamlığına;
- E)Mühafizə qabiliyyətinə, Avadanlıqların növünə görə.

4.Obsevasiya nədir? Tam və doğru cavabı müəyyən edin.

- A)Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə məhdudlaşdırma müalicə profilaktika tədbirləri sistemidir;
- B) Kimyəvi zədələnmə ocağında aparılan kəşfiyyat növüdür;
- C)Radioaktiv zədələnmə ocağında aparılan nəzarət növüdür;
- D)Kimyəvi və bioloji zəhərlənmə zonalarında həyata keçirilən tədbirlər sistemidir;
- E)Yoluxan xəstəliklərin və kimyəvi zəhərlənmələrin yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırma və müalicə profilaktiki tədbirlər sistemidir.

5.“Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki müdafiənin məqsədləri aşağıda göstərilənlərdən hansılardır? Tam və doğru cavabı müəyyən edin.

- 1.Fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
- 2.Fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcmnin maksimum azaldılması;
- 3.Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.;
- 4.Fövqəladə hadisələr zamanı xəbərdarlığın vaxtında təşkili və əhalinin təhlükəsiz zonaya çıxarılması.

- A) 1;2;4 B) 2;3;4 C) 1;3 D) 1;4 E) 1;2;3